

Directions of organizing educational work in preschool: theoretical and practical issues

Aybaniz Sadikhova

Kindergarten-baby house No 23 «Sun», Azerbaijan.

E-mail: bagcha23@gmail.com

<https://orcid.org/0000-0002-4218-3736>

Abstract. The article provides information on the innovations in the field of education, the tasks set for the kindergarten and pedagogical staff, according to the requirements of the «Early Childhood Education Curriculum». The author emphasizes that organizing training and education in the preschool system has four areas of development – physical development (health and safety); cognition; aesthetic development; socio-emotional development. The article also discusses the knowledge and skills that children can progress in different areas of development for succeeding in education. Thus, classes organized for this purpose gives an opportunity for children to develop their thinking skills, personal qualities and abilities, and to acquire vital skills. In conclusion, the author talks about the implementation of the program requirements in the kindergarten named «Gounash» (Sun) and the success of teaching staff.

Keywords: preschool education, personality formation, physical development, cognitive development, aesthetic development, social and emotional development, communication skills.

<http://dx.doi.org/10.29228/edu.106>

To cite this article: Sadikhova A. (2020) Directions of organizing educational work in preschool: theoretical and practical issues. Journal of Preschool and Primary Education, V. 230, Issue I, pp. 29–37.

Article history: Received — 18.10.2019; Accepted — 28.10.2019

Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili istiqamətləri: nəzəri və təcrübə məsələlər

Aybəniz Sadixova

23 nömrəli «Günəş» körpələr evi-uşaq bağçası. Azərbaycan.
E-mail: bagcha23@gmail.com
<https://orcid.org/0000-0002-4218-3736>

Xülasa. Məqalədə «Məktəbəqədər təhsil programı (kurikulumu)»nın tələblərindən irəli gələn, təhsil sahəsində həyata keçirilən yeniliklər, uşaq bağçası və onun pedagoji kollektivinin qarşısında qoyulan vəzifələr haqqında məlumat verilir. Müəllif qeyd edir ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyanın təşkili dörd inkişaf sahəsi – fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik; idrak; estetik inkişaf; sosial-emosional inkişaf sahələri əsasında aparılmalıdır. Həmçinin məqalədə uşaqların ümumi inkişafı üçün onlarda ayrı-ayrı inkişaf sahələri üzrə formalasdırılan bilik və bacarıqlardan da bahs edilir. Bu məqsədlə təşkil olunan məşğələlərdə uşaqların təfəkkürünün, şəxsi keyfiyyətlərinin, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına şərait yaranır. Sonda müəllif «Günəş» körpələr evi-uşaq bağçasında program tələblərinin necə həyata keçirilməsindən, onun pedagoji kollektivinin uğurlarından söz açır.

Açar sözlər: məktəbəqədər təhsil, şəxsiyyətin formalşması, fiziki inkişaf, idrakın inkişafi, estetik inkişaf, sosial-emosional inkişaf, kommunikasiya bacarıqları.

<http://dx.doi.org/10.29228/edu.106>

Məqalaya istinad: Sadixova A. (2020) Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili istiqamətləri: nəzəri və təcrübə məsələlər. «Məktəbəqədər və ibtidai təhsil», № 1 (230), sah. 29–37.

Məqalə tarixçəsi: göndərilib – 18.10.2019; qəbul edilib – 28.10.2019

Giriş / Introduction

«Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı»nda deyilir: «Cəmiyyət öz gələcəyini təmin etmək məqsədi ilə yeni nəslin yüksək soviyyədə hazırlığına nail olmalı və buna görə də təhsil üstün inkişaf etdirilən sahəyə əvvirləməlidir» [Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı, 1999]. Deməli, cəmiyyətin inkişafında vacib amillər olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalasdırılması təhsil sistemi vasitəsi ilə təmin edilir. Döri biliyə, bacarıqlara malik şəxsiyyət formalasdırmaq, vətonunu, xalqını sevən, hərtərəfli inkişaf etmiş sağlam nəsil yetişdirmək kimi mühüm vəzifələrin yerinə yetirilməsində məktəbəqədər təhsilin rolü böyükdür. Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olub, uşaqların intellektual, fiziki, psixoloji inkişafında, şəxsiyyətinin formalşmasına və məktəbə hazırlanmalarında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan təhsil sisteminin modernlaşdırılmasının əsas strateji istiqamətlərindən biri olan keyfiyyətin yüksəldilməsi, yeni yanaşmaların, fəal təlim metodlarının tətbiqi və onlardan səmərəli istifadənin təşkili təhsil sistemində ən vacib problem kimi qiymətləndirilir. «Təhsil cəmiyyətin ən zəruri komponentlərindən olmaqla, inkişafın əsasını təşkil edir. Demokratik tərəqqi yolunda olan Azərbaycanda təhsilsə məhz bu müstəvیدə yanaşılır» [Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı, 1999].

İslahat Programında məktəbəqədər təhsilin strukturunda aşağıdakı dəyişikliklərin aparılması bir vəzifə kimi qarşıya qoyulmuşdur:

- «Azərbaycan Respublikası oraszində yerləşən məktəbəqədər müəssisələrdə uşaqların əhəmiyyətinin yüksəldilməsinin məqsədini təmin etmək» [Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı, 1999].
- müasir tələblərə cavab verən, uşaqların dünayagörüşünü artırın, onların fiziki inkişafını təmin edən, sağlamlığını qoruyan yeni tipli müəssisələrin açılmasını təmin etmək» [Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı, 1999].

«Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı»nda qoyulmuş vəzifələrə əsasən, məktəbəqədər təhsilin sürətli inkişaf etdirilməsi, onun beynəlxalq standardlara tam uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 12 mart, 2007-ci il tarixli, 2089 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı» (2007–2010-cu illər) təsdiq edilmişdir.

«Məktəbəqədər təhsilin proqramı (kurikulumu)»nın xarakterik cəhəti ondan ibarətdir ki, təlim prosesində uşaqların təfəkkürünün, şəxsi keyfiyyət və qabiliyyətlərinin inkişaf etdirilməsinə, həyat üçün zəruri olan bacarıqların qazanılmasına şərait yaranır, nəticəyönümlülüyü, uşaqlıqönümlülüyü, tələbəönümlülüyü istinad olunur. «Məktəbəqədər təhsil proqramı (kurikulumu)» nəticəyönümlü,

uşaqların meyil, maraq və qabiliyyətlərinə əsaslanan, onların imkanlarını nəzərə alan, məktəbəqədər yaş dövrünün xarakterik xüsusiyyətlərini, məzmununu, məqsəd və vəzifələrini, təlim strategiyaları və inkişafının izlənilməsini, qiymətləndirilməsini özündə əks etdirən konseptual bir sənəddir.

Bu programın ən mühüm cəhəti onun nəticəyənəmlü olmasınadır. Bu sənəd hazırlanarkən təlim prosesində hər yaş qrupunda əldə edilməsi nəzərdə tutulan nəticələr əvvəlcədən müəyyənəldirilmişdir. Bu nəticələr ham məzmunu ifadə edir, həm də uşaqların inkişafının izlənilməsi və qiymətləndirilməsinə imkan verir. Nəticələrin əvvəlcədən müəyyən olunması onları əldə etməyə yənəldilmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün şərait yaratır. Programda irəli sürülmüş təlim nəticələri uşaqların fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, sosial-emosional, idrakı, estetik inkişaflarına, yaşlarına uyğun elementar bilik və bacarıqların mənimmsənilməsinə istiqamətləndirilmişdir.

Əsas hissə / Main part

«Məktəbəqədər təhsilin programı (kurikulumu)»na əsasən, həmin müəssisələrdə təlim-tərbiyənin təşkili dörd inkişaf sahəsi əsasında aparılmalıdır:

Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki inkişafı, sağlamlığının qorunması və təhlükəsizliyi təmin olunur. Sağlamlığın necə möhkəmləndirilməsi, orqanızının müqavimətinin yüksəldilməsi haqqında anlayışlar yaradılır. «Fiziki inkişafa böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin inkişafı daxildir. Uşağın hərtərəfli inkişafı üçün daha səmərəli vəsitsələrin müəyyən edilməsi, gигиеник toləblərə cavab verən şəraitin yaradılması (rasional qidalanma, düzgün təşkil edilmiş rejim, fiziki mədoniyət məşğələləri və s.), bunların əlaqələndirilməsi, düzgün qəmat, hərəkət texnikası, hərəkətli oyun qaydaları, uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi təmin olunur» [Məktəbəqədər təhsilin programı (kurikulumu). 2014]. Təhlükə və çətinliklərə hazırlıq, məişətdə ehtiyatlı olmaq, ictimai yerlərdə mədəni davranmaq, yol hərəkəti qaydaları haqqında ilkin təsəvvürlərin, ekoloji mədəniyyətin formalaşdırılması və s. üçün şərait yaranır.

İdrakın inkişafı. Məktəbəqədər yaşılı uşaqlarda dərkətmənin inkişafı onlarda öyrənməyə həvəs və maraq yaradır. Məktəbəqədər yaşılı uşağın idrak fəaliyyətində sistemlilik, ardıcılıq, əlaqəlilik, həyat şəraitinə uyğunluq mühüm prinsiplər hesab olunur. Məktəbəqədər yaş dövründə uşaq sadə danışq bacarıqlarına, rəbitləri nitqə yiyələnir, ətrafdakılarla ünsiyyət qurur, öz fikirlərini təqdim etməyi öyrənir. Uşaqlar təmsədə olduqları əşyaların adlarını, əlamətlərini düzgün ifadə edir, bu istiqamətdə məntiqi mühakimə yürütmək, düzgün, sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə golmək bacarıqlarını nümayiş etdirirler. Uşağın yerinə yetirdiyi təşriflərin onun məntiqi mühakimə bacarıqlarını, intuisiyasını, zaman

və məkan haqqında təsəvvürlərini genişləndirir. Riyazi təşriflərin həlli prosesində uşaqlarda induksiya-dedukiya, ümumiləşdirmə, konkretləşdirmə, təhlil-tərkib, təsnifetmə, sistemləşdirmə, mücərrədləşdirmə və eyniləşdirmə kimi mühakimə bacarıqları inkişaf edir.

Estetik inkişaf. Məktəbəqədər təhsil ətraf aləmin gözəlliklərini duymaq, qavramaq və müvafiq bədii nümunələr yaratmaq üçün ilkin pillədir. Bu sahədə aparılan işlər estetik tərbiyənin vəzifələrinə daxildir. Məktəbəqədər yaşılı uşaqların estetik inkişafı onların yaradıcılıq qabiliyyətlərini stimullaşdırır. Estetik tərbiyə uşaqlarda gözəllik hissini, bədii zövqün, yaradıcılıq, qabiliyyətlərinin, ətraf aləmi müşahidə və müzikəkir etmək bacarıqlarının inkişafını təmin edir. Təsviri fəaliyyətdə rənglər, formalar, modellərin quraşdırılması, müsiqidə sadə melodiyaların, mahnıların dinişlənməsi və uşaq musiqi alətlərində ifa olunması onların estetik inkişafına istiqamət verir. Uşaqlarda gözəllikləri qiymətləndirmək bacanğı, ətraf aləmə müsbət emosional münasibət formalşlaşmaga başlayır.

Sosial-emosional inkişaf. Məktəbəqədər yaşılı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə inkişaf edir. Uşaq öz emosional əhval-ruhiyəsini yaşadığı sosial mühitin normalarına uyğun olaraq tənzimləyir. Sosial-emosional inkişaf nəticəsində uşaqlarda insanlara müsbət münasibət, xeyirxalq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdində şərik olmaq və s. mənəvi keyfiyyətlər yaranır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, kollektivdə davranış qaydalarına dair ilkin bacarıqlara yiylənlərlər.

Ünsiyyət bacarıqlarının köməyi ilə birgə fəaliyyətin müxtəlif növlərində şəxsiyyətlərarası əlaqələr, qarşılıqlı toşır və anlaşma təmin olunur. Bu bacarıqlar uşağın sosiallaşmasında əsas vasitəyə çevirilir.

Bilik, bacarıq və dəyərlərin formalşdırılması. Müasir dövrdə məktəbəqədər təhsilin yəni tələbələri böyüməkdə olan nəslə «nəyi» və «necə öyrənməyin» öyrədilməsini əsas məqsəd kimi qarşıya qoyur. Bu baxımdan dünya təhsilindəki yeni ideyalardan, informasiya texnologiyalarından istifadə, biliklərin integrasiyası olunması mühüm əhəmiyyətə malikdir. Hər bir məktəbəqədər yaşılı uşaqda başlı dəyərlərə hörmət hissini formalşdırılmalı, onlar öz fikir və istəklərini sərbəst şəkildə ifadə etmək, masuliyətli, təşobbüskar olmaq, əməkdaşlıq etmək, müstəqil fəaliyyət göstərmək bacarıqlarına malik olmalıdır. Bu baxımdan tərbiyəçi-müəllimlər təlim və təlimdənkanar vaxtlarda müxtəlif interaktiv metodlardan istifadə etməklə uşaqlarda şüurlu fəaliyyət göstərmək, səmimilik, böyüklərə hörmət, kiçiklərə qayğı, güzəştə getmək bacarıqlarını, müxtəlif etik normaları formalşdıraraq möhkəmləndirməlidirlər.

Bu gün məktəbəqədər yaşılı uşaqlarda bilik və bacarıqların formalşdırılması cəmiyyətdə uşaqların gələcək hayatı üçün vacib olan toleranlılığın da inkişafına təkan verir. Belə ki, uşaqların dili, dini və irəqindən asılı olmayaq, bütün insanların münasibətdə məhrəbanlıq, səmimilik, dözümlülük, güzəştə getmək və

s. bacarıqları nümayiş etdirmələri tolerantlığın əsas göstəricilərindəndir. Təlim prosesində uşaqların bir tədqiqatçı kimi fəaliyyət göstərmələri mənimsənilmiş biliklərin bacarıqlara çevriləsinə səbəb olur. «Məktəbəqədər təhsilin programı (kurikulumu)»nda müyyənənəşdirilmiş inkişaf sahələri üzrə uşaqların mənimsədikləri bilik və bacarıqlar həm tərbiyəçilər, həm də valideynlər tərəfindən qiymətləndirilməlidir. [Baxışova Ş. 2019, s. 26-29].

Müasir məktəbəqədər təhsil uşaqların ümumi inkişafı namənə onlarda aşağıdakı bilik və bacarıqların formalasdırılmasını nəzərdə tutur:

- fiziki inkişaf;
- öz nailiyyətlərini başqları ilə bölüşmək;
- verilən təqsizlərlə rəddi və qrup şəklində yerinə yetirmək;
- sərbəst fikir söyləmək, başqlarının fikirlərinə münasibət bildirmək;
- məntiqi ardıcılıqla səbəb və nəticə arasında əlaqəni tapmaq;
- nitq inkişafı;
- sadə riyazi təsəvvürlərin formalasdırılması;
- savad təlimi;
- ətraf aləmlə tanışlıq;
- təsviri fəaliyyət, yapma və applikasiya işi;
- konstruktiv fəaliyyət;
- müsiqi duyumunun inkişafı [Məktəbəqədər təhsilin programı (kurikulumu), 2014].

«Məktəbəqədər təhsilin programı (kurikulumu)»nda nəzərdə tutulan bütün bilik və bacarıqlar uşaqların məktəb təliminə hazırlığı, inkişafı üçün şərait yaradır. Programın tələblərinə uyğun olaraq, hər bir tərbiyəçi-müəllimə uşaqlarda aşağıdakı bilik, bacarıq və dəyərlərin formalasdırılmasına xüsusi diqqət yetirməsi tövsiyə edilir:

- müqayisə əsasında təhlil-tərkib aparmaq, hadisələr arasında səbəb-nəticə əlaqələrini təhlil etmək;
- ixtiyari və davamlı diqqətin formalasdırılması;
- böyük, kiçik və hissə motor hərəkətlərin inkişafı;
- sanitər-gigiyenik qaydalara əməl olunması;
- davranış etiketlərinin yerinə yetirilməsi;
- estetik bacarıqların (təsviri incəsənət, müsiqi duyumu, applikasiya və s.) formalasdırılması;
- sosial münasibətlər qurmaq;
- hərfər (çap və kaşmə əlifba) tanımaq;
- ifadəli və aydın nitq qabiliyyəti;
- sadə məntiqi məsələlərin həlli;
- biliklərin təsəkkürə əsaslanaraq mənimsənilməsi;
- fikirlərin dəqiq və məntiqli ifadəsi.

Bu göstəricilərdə uşaqların məktəb təliminə fiziki və psixoloji cəhətdən hazırlığı xarakterizə olunur. Beləliklə, məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən sadə bilik və bacarıqlar onların ətraf aləmi dərk etmələrində mühüm rol oynayır.

Bu program tələbləri bizim müəssisəmizdə necə həyata keçirilir?

Bizim məktəbəqədər müəssisəmizdə təlim-tərbiyənin təşkili yuxarıda haqqında danışdıgımız dörd inkişaf sahəsi əsasında aparılır. Məşğələlərdə uşaqların ümumi inkişafı üçün «Məktəbəqədər təhsilin programı (kurikulumu)»nda nəzərdə tutulan bilik və bacarıqlar formalasdırırlar.

«Günəş» körpələr evi-uşaq bağçası yeniliklər ilk imza atanlardandır. Bizim məktəbəqədər müəssisədə «Bililik günü», «Müştəqillik günü», «Payız bayramı», Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü, ulu öndər Heydər Əliyevin anım günü, Bayraq günü, Novruz bayramı və s. tədbirlər çox böyük entuziazm və xüsusi hazırlanqlarla təşkil olunur.

Şəhid ailələri ilə görüşlər təşkil olunur. Aprel şəhidi Əli İntiqam oğlu Heydərovun anım günündə onun anası da iştirak edirdi...

Bütün bayramlar kostyumlaşdırılmış səhnəciklərlə, canlı musiqinin müşayiəti ilə həyata keçirilir. Bu kostyular bağçanın daxili imkanları hesabına hazırlanır. Artıq bağçamızın öz kostyum bazası var. Nağıllar və səhnəciklərdə istifadə olunan maketlər də həmçinin. Bütün nağıllar stendləşdirilir və onları səhnələşdiridikdə bə stendlərdən istifadə olunur. Tərbiyəçilərin də iştirakı ilə uşaqlara kostyumlaşdırılmış tamaşalar göstərilir.

«Torpaqdan pay olmaz!», «Ətraf aləmi qoruyaq!», «Əlvida, bağça, salam, məktəb!», Novruz bayramı tədbirləri böyük coşqu və həvəslə həyata keçirilir. Novruz bayramında bütün çərşənbələr qeyd olunur. Təsadüfi deyil ki, 2018-ci ildə bağçamızda keçirilmiş Novruz şənliyi Az.TV kanalında nümayiş etdirilmişdi.

«Fövqaladə hallar uşaqların gözü ilə» mövzusunda tədbir də çox maraqlı keçdi. Tədbir haqqında valideynlər və uşaqlar əvvəlcədən məlumatlandırıldılar ki, əsəssiz həyəcanlara, şayılolarla yol verilməsin. Tədbirdə bağçaya yanğınsöndürən maşın gəldi, «yanığın»da əsl yanğınsöndürənlər iştirak etdilər. Bunun üçün bağçanın həyətində kiçik bir evcikdə «yanığın törəldildi»... Uşaqlar öz gözləri ilə yanığının baş vermisi səbəblərini gördülər, bu zaman necə davranışlığı, yanığın zamanı hansı nömrəyə zəng edib, xəbər verməyi öyrəndilər.

Bütün bunlardan əlavə, bağçamızda tərbiyəçi-müəllimlərin və uşaqların əl işlərindən ibarət sərgilər təşkil olunur. «Ən yaxşı qrup» müsabiqəsi, şeir və rəsm müsabiqələri keçirilir, qaliblər mükafatlandırılır. Müsabiqələrdə başqa məktəbəqədər müəssisələrin uşaqları və tərbiyəçiləri də iştirak edirlər.

2016-ci ildə bizim məktəbəqədər müəssisə Abşeron rayonu üzrə «İlin bağçası» müsabiqəsinin qalibi olub. Elə həmin ildə də məktəbəqədər müəssisəmiz bağçalarası idman yarışlarında birinci yeri tutub.

2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər, «Şən startlar» yarışları həyata keçirilmişdir.

Bağçamızın məzunları Bakı şəhərinin məşhur liseylərinə qəbul olunurlar. Bağçamızın iş təcrübəsi digər məktəbəqədər təhsil müəssisələri tərəfindən öyrənilir. Tərbiyacılar və uşaqlar vahid formaya keçiblər. Formalar yaş qruplarına görə, müxtəlif rönglərlə fərqləndirilir.

Bağçamızın təcrübəli və işgürəz pedaqoji kollektivi var. Metodist Kifayət Xəlilova bağçanın açıldığı ilk gündən burada fəaliyyət göstərir və Abşeron RİK-in Fəxri fərmanı ilə təltif olunmuşdur. Bundan başqa, omakdaşlarımızdan Bikə Məhdiyeva, Günay Eynullayeva, Xumar Hüseynova, Səadət Saadova, Ellada Babayeva, Rəfiqə Ağayeva, Vüsalə Ağayevanın da fəaliyyəti Abşeron RİK tərəfindən dəyərləndirilmişdir.

Bağçamızın yetirməsi olan müsəqi rəhbəri V. Ağayeva rayonun bütün tədbirlərində fəal iştirak edir.

Biz bağçamızın məzunlarının sonrakı həyatını da izləyirik. Şahmat məktəbinin açılışında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev bağçamızın yetirməsi Əli Züqanovla görüşüb, onun fəaliyyətini rəğbətləndirir.

Bağçamızın məzunu Ayla Səməzdəzo 4 nömrəli Masazır tam orta məktəbinin açılışında ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanı salamlamışdır. Mehriban xanım onun nitq qabiliyyətindən o qədər razı qalmışdı ki, onun sonrakı taleyini öz nəzər-diqqətində saxlayacağını qeyd etmişdi.

Hər ayın son həftəsinin cümlə günü bağçamızda «Açıq qapı» günü keçirilir. Həmin gün valideynlər, arzu edən hər kəs bağçamıza gəlib, onun fəaliyyəti ilə, onları maraqlandıran problemlərlər tanış olaraq bilarlar.

Hər bir insan kimi, müəyyən zaman kəsiyindən sonra dönüb geriyə baxarkən, uzun bir dövrü arxada qoyub göldiyimizi görürük. Bizim «Günəş» körpələr evi-uşaq bağçası 40 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu illər ərzində minlərlə körpələrimiz böyüküb, yetkinləşib, müstəqil həyata atılıb, cəmiyyətimizin, vətənimizin layiqli vətəndaşı olublar. Bu şərəfi işdə bizim də müəyyən bir əməyimiz olubsa, bununla qürur hissi duyur, fəxr edirik.

Nəticə / Conclusion

Uzun illərin iş təcrübəsinə və araşdırılmalara əsaslanaraq, bu qərara gəlirik ki, vahid təhsil sisteminin ilk pilləsi kimi qeyd edilən məktəbəqədər dövrdə uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların şəxsiyyətinin formalşaması, məktəbə hazırlanımları kimi aktual vəzifələrin yerinə yetirilməsi problemləri shata olunur. Azərbaycan təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri – təhsil sistemində ən vacib problem olan məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldılması yeni yanaşmaların, fəal təlim metodlarının

tətbiqi və onlardan səmərəli istifadənin təşkili sayəsində mümkündür.

«Məktəbəqədər təhsilin programı (kurikulumu)»na əsasən, məktəbəqədər müəssisələrdə təlim-tərbiyo işi dörd inkişaf sahəsi üzrə – fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrak, estetik tərbiyo, sosial-emosional inkişaf sahələri əsasında təşkil olunur. Bu inkişaf sahələri üzrə təşkil olunan məşğalolarda uşaqların fiziki inkişafı, sağlamlıqlarının qorunması və təhlükəsizliyi tömən olunur, dərkətmə, ətraf aləmin gözəlliklərini duymaqla, qavramaq və müvafiq bədii nümunələr yaratmaq bacarıqları inkişaf etdirilir, uşaqlarda insanlara müsbət münasibət, xeyirxahlıq, qayğılaşlıq, qarşılıqlı yardım, mərhəmət və s. mənəvi keyfiyyətlər formalşır.

Məktəbəqədər müəssisələrdə uşaqların intellektual, fiziki və psixoloji inkişafı, şəxsiyyətlərinin formalşdırılması və məktəbə hazırlanmalarında fəal təlim metodlarından istifadə müsbət nəticələr verir.

Bəsliliklə, məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən sadə bilik və bacarıqlar onların inkişafında, gələcək həyata hazırlanmalarında mühüm rol oynayır.

İstifadə edilmiş ədəbiyyat / References

1. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı. (2019). Bakı, 8 avqust, № 351.
2. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı. (2007-2010-cu illər).
3. Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. (1999). Bakı, 8 s.
4. Baxışova Ş. (2019). Məktəbəqədər təhsil proqramının reallaşdırılmasında inkişafetdirici təlim mühitinin rolü. «Məktəbəqədər və ibtidai təhsil» jurnalı. №1, səh. 26-29.
5. Cəfərova L.K., Əhmədova A.M., Rəhimova S.Ə. Müasir uşaq bağçalarında təlimin təşkili. Bakı: «Apostrof», 2011, 96 s.
6. Məktəbəqədər müəssisə rəhbərinin stolüstü kitabı. (2015). ARTPI-nin Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatı, 352 səh.
7. Məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. (2017).
8. Məktəbəqədər təhsilin programı (kurikulumu). (2014). Bakı, ARTPI-nin Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatı. 9 s.
9. Məktəbəqədər təhsilin yeni məzmununun xüsusiyyətləri (metodik tövsiyə). (2015). Bakı.
10. Khalafov A. (2019) The stimulating and obstructing factors for the application of student-centered education in Azerbaijani schools. Azerbaijan Journal of Educational Studies. Vol. 688, Issue III, pp. 49–58.